

"Təbriz Bakıya arxa" rubrikasında adı bu gün də dillərdən düşməyən, tez-tez yada salınan, şərəfli mübarizəsi örnek olan 1945-1946-ci illərdə Milli Hökumətin baş prokuroru olan Firudin İbrahimidən danışacaq. Şah rejimi repressiyasının qurbanı olan Firudin İbrahimini edama məhkum edilir.

Onun edam ediləcəyini eşidən xalq İbrahimimə öz sədəqətini, sevgisini göstərmək, şah rejiminə qarşı üzənini, etirazını bildirmək üçün edamın icra ediləcəyi yerə axışır. F.İbrahim son anda da xalqı qoruyur və öz tarixi son sözünü deyir: "Mənim eziylərim, həmvətənlilərim, səbr edin, qoq qan tökülməsin! Çok keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan!". Həkim Azəri Fərhadın ve mühəndis Əlekberi Ələddinin xatirələrinə görə, celladlar qorxularından onu dərhal edam ediblər... Məlumatlara görə, İbrahimini 1947-ci il mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asıblar. Hadisə şahidləri, onun qohumları və ailə üzvləri bildirlərlər ki, edam səher tezdən, saat 5 radələrində icra edilib.

Bəri başdan deyək ki, F.İbrahimı barədə bir sira tədqiqatçılar, alimlər geniş araşdırımlar aparıb, onların sayı xeyli dərəcədə çoxdur. Bu məqalədə də, təbii ki, İbrahimini barədə ya-zılanlardan istifadə edəcəyik. Şübhəsiz, o alimlər arxivlərdə böyük zəhmət çəkib bu faktları gün işığına çıxarıblar. Bu xüsusi vurgulanmalıdır.

Görkəmlı dövlət xadimi, natiq və publisist, 3 sentyabr 1945-ci ildən Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-ci illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahim (İbrahim İfirudin Qəni oğlu) 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub.

F.İbrahiminin tədqiqatçılarının yazdıqlarına görə, o, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə bitirib. Teləbəlik illərində inqilabi hərəkəti qoşulub. İbrahim bu illərdə qələmə sarılır və eyni zamanda da Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xəvari nov" ("Təzə xəbər") qəzetinin redaktoru olur.

Yazılanlara görə, 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin qurultayında Firudin İbrahimini Milli Məclisə nümayəndə seçilir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunur.

İbrahim İfirudin Paris Sülh Konfransında...

Paris Sülh Konfransı barədə eşidəndə həmişə içimzdən bir sizlili keçir. Ona görə ki, 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndələri olan görkəmlə şəxsiyyətlərimiz də bu konfransda qatılmışdır... Amma təəssüf ki, onlar əbədi olaraq mühacirətdə qaldılar. Firudin İbrahiminin taley-

ine isə İkinci Dünya müharibəsindən sonra Parisə getmək yazılıb, amma o geriye, Vətənəne dönüb...

Tədqiqatçılar yazırlar ki, Firudin İbrahim 1946-ci ildə Parisdə Sühl konfransında iştirak edib. Qeyd edilir ki, Paris Sühl Konfransında İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmış antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyanın Avropadakı keçmiş müttəfiqləri arasında sühl müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilirdi.

Firudin İbrahim de Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sıfeti ilə bu konfransda gedir və 1946-ci il avqust ayının 10-dan Paris şəhərinin "Lüksemburq" adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir. Bu konfransın iclaslarında iştirakin nəticəsi olaraq Firudin İbrahim Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin 9 noyabr - 10 dekabr 1946-ci il tarixləri arasında çıxmış 23 sayında "Sühl uğrunda" başlığı altında Paris Sühl Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalelərini çap etdirir.

Firudin İbrahim Paris Sühl Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fealiyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, "Azərbaycan" qəzetində bu konfrans barədə "Sühl uğrunda" başlığı altında çap etdirildiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycanlıq ideyalarını özü üçün əsas fealiyyət xətti kimi qəbul edir və son nəfəsine kimi də bu principlərə sadıq qalır.

Paris Sühl Konfransı barədə Firudin İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəveri 3 sentyabr 1946-ci il tarixində Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonda təşkil olunmuş bayram mərasimindəki nitqində böyük bir fəxrə qeyd etmişdi: "İndi Sühl Konfransında Yaxın Şərqdən yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələri demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar."

Qeyd edilir ki, o, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatlarından biri idi. "Ettelaat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərde Firudin İbrahim dövrün çatışmazlıqlarını ifşa edən publisistik məqalelər yazırdı...

1946-ci ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğuldugdan sonra F.İbrahimini həbs etdirilər və 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin "Gülüstan" bağında dar ağacından asıldılar...

Cənublu vətənpərvər baş prokuror rejim repressiyasının necə qurbanı oldu...



Baş prokurorun "Gülüstan bağı"nda edamı...

Həkim Azəri Fərhadın ve mühəndis Əlekberi Ələddinin hadisəni belə təsvir ediblər. "1947-ci ilin may ayının 22-də Təbriz şəhərində güneşli havada böyük canlanma var idi. Əhali "Gülüstan bağı"na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokurorunu Firudin İbrahimini dar ağacından asacaqlar (diger inqibalçıların hamisini Təbriz şəhərinin "Saat qabağı" adlanan yerində dar ağacından asırdılar). "Gülüstan bağı" şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində miləmil pencək, aq köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına getirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali tələtümə gəldi..."

Onun ölümü haqda yanan tədqiqatçılarla göre, beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən SSRİ Cənubi Azərbaycan məsələsində Qərb dövlətlərinin müdafiə etdiyi İran'a güzəstə getməyə məcbur oldu. SSRİ qoşunları buradan çıxarıldıqdan sonra İran şah qoşunları Azərbaycan Milli Hökumətinin ərazisindən hücumaya keçdi. Güclü müqavimətə baxmayaraq, 1946-ci ilin dekabr ayında şah qoşunları Milli Hökuməti süquta uğradı bildi. Milli Hökumətin bezi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdi. Lakin Firudin İbrahim öz doğma yurdunda qalmayı seçdi.

Firudin İbrahiminin

atası da milli mübariz olub...

Əlbəttə, şanlı, şərəfli, eyni zamanda da kəskin mübarizə yolu keçən insanların, şübhəsiz ki, çox güclü, vətənpərvər ailəsi olmalıdır. Firudin İbrahiminin ailəsi də onun mübarizəsini həzər zaman alqışlayırdı. Tədqiqatçılar yazır ki, onun atası, Qəni İbrahim öz dövrünün müasir düşüncəli ziyyalılarından olmuş və Gilan Əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra, Astara şəhərində Ədalət Firqəsinin təşkilat quruluşunu yaratmağa başlamışdır. Qəni İbrahim 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzeli şəhərində keçirilən ilk kongresində iştirak etdikdən və İranın Kommunist Partiyasının yaradılmasından sonra həmin partiyanın təşkilat quruluşunun təməlini Astarada qoyur. Qəni İbrahim dəfələrlə kommunist düşüncəli fealiyyətlərinə görə yaxalanıb məhbus olunmuşdur. 1931-ci ilin sonlarında polis əmekdaşları tərəfindən Ərdəbil şəhərinə aparılıb tehvil verilərək oradan da Təbrizə köçürülmüşdür. Bir müddət sonra Təbriz həbsxanasından Tehranın Qacar Qəsri Həbsxanasına köçürüldür və 2 il həbsdən sonra, xəstələndiyinə görə, buraxılıb Nəhavənd rayonuna sürgün edilir. Qəni İbrahim sürgündə olmasına baxmayaraq, 1946-ci ilin dekabr ayında şah qoşunları Milli Hökuməti səquta uğradı bildi. Milli Hökumətin bezi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdi. Lakin Firudin İbrahim öz doğma yurdunda qalmayı seçdi.

Xalqımızın mübariz oğlu Firudin İbrahimli bütün həyatını siyasi mübarizəyə həsr etdi və Cənubi Azərbaycanın müstəqiliyi, azadlığı uğrunda sona qədər mücadilə apardı. Edam kəndirinin bir addimlığında da Milli Hökumətin yenidən bərpa ediləcəyindən ümidi kəsmədi, "Şox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq" dedi. Bəli, Cənubi Azərbaycanda Milli Hökumət qurulacaq, bunu Güneyli-Qüzeyli Azərbaycanda hər kəs arzu edir və bu məqsədə doğru irəlileyir...

İradə SARIYEVA

əncələrə məruz qalır. 1958-ci ilin dekabr ayında buraxıldıqdan sonra bəzi əltılın vəsi-təsilə zəhərləndirilib öldürülür.

İbrahim Qəninin həyatı vətənin istiqlalı və azadlığı yolunda imperializm və irticə qüvvələrə qarşı mübarizə ilə zəngindir və oğlu İbrahim İbrahimin tərbiyəsinə və dünyagörüşünün formalşamasında böyük təsir etmişdir.

...Yenidən Azərbaycanda Milli Hökumət qurulacaq"

Tədqiqatçılara görə, F.İbrahimimə öz sədəqətini, şərəfli, eyni zamanda da kəskin mübarizə yolu keçən insanların, şübhəsiz ki, çox güclü, vətənpərvər ailəsi olmalıdır. Firudin İbrahiminin ailəsi də onun mübarizəsini həzər zaman alqışlayırdı. Tədqiqatçılar yazır ki, onun atası, Qəni İbrahim öz dövrünün müasir düşüncəli ziyyalılarından olmuş və Gilan Əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra, Astara şəhərində Ədalət Firqəsinin təşkilat quruluşunu yaratmağa başlamışdır. Qəni İbrahim 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzeli şəhərində keçirilən ilk kongresində iştirak etdikdən və İranın Kommunist Partiyasının yaradılmasından sonra həmin partiyanın təşkilat quruluşunun təməlini Astarada qoyur. Qəni İbrahim dəfələrlə kommunist düşüncəli fealiyyətlərinə görə yaxalanıb məhbus olunmuşdur. 1931-ci ilin sonlarında polis əmekdaşları tərəfindən Ərdəbil şəhərinə aparılıb tehvil verilərək oradan da Təbrizə köçürülmüşdür. Bir müddət sonra Təbriz həbsxanasından Tehranın Qacar Qəsri Həbsxanasına köçürüldür və 2 il həbsdən sonra, xəstələndiyinə görə, buraxılıb Nəhavənd rayonuna sürgün edilir. Qəni İbrahim sürgündə olmasına baxmayaraq, 1946-ci ilin dekabr ayında şah qoşunları Milli Hökuməti səquta uğradı bildi. Milli Hökumətin bezi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdi. Lakin Firudin İbrahim öz doğma yurdunda qalmayı seçdi.

Xalqımızın mübariz oğlu Firudin İbrahimli bütün həyatını siyasi mübarizəyə həsr etdi və Cənubi Azərbaycanın müstəqiliyi, azadlığı uğrunda sona qədər mücadilə apardı. Edam kəndirinin bir addimlığında da Milli Hökumətin yenidən bərpa ediləcəyindən ümidi kəsmədi, "Şox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq" dedi. Bəli, Cənubi Azərbaycanda Milli Hökumət qurulacaq, bunu Güneyli-Qüzeyli Azərbaycanda hər kəs arzu edir və bu məqsədə doğru irəlileyir...